

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 111

Bakı şəhəri, 28 mart 2022-ci il

***“Azərbaycan Respublikasının
Dənizkənarı Milli Parkının sanitariya-
mühafizə zonası”nın təsdiq edilməsi
haqqında***

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il

15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 535,33 hektarlıq sahədə təsdiq edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri